

ÇİNARƏ RZAYEVA
AMEA Naxçıvan Bölmesi
E-mail: cinarerzayeva@yahoo.com.tr

HÜSEYN CAVİDİN YARADICILIĞINDA DƏRVİŞ OBRAZI

Romantiklərin yaradıcılığında mifik obrazlara maraq daha genişdir və üstünlük təşkil edir. Bu Hüseyin Cavidin yaradıcılığında da özünü göstərir. Böyük dramaturq Hüseyin Cavidin əsərləri folklor nümunələrinin işlənməsi həkimindən zəngin, dolğun və əhatəlidir. Folklor nümunələri, mifoloji obrazlar, insani dəyərlərin ifadəsi Hüseyin Cavidin əsərlərində özünü qabarıq şəkildə göstərir. Romantik şair yaradıcılığında mifoloji obrazlara üstünlük vermişdir. Bu məqalədə Hüseyin Cavidin əsərlərində işlənən dərvış obrazı tədqiqata cəlb olunmuşdur. Burada nəzəri fikirlər "Şeyx Sənan" əsərindən verilən nümunələrlə göstərilmişdir. Tədqiqat zamanı yeni, maraqlı elmi nüticələr əldə olunmuşdur.

Açar sözlər: Hüseyin Cavid, romantik, folklor, mifologiya, Dərviş.

Bütün dövrlərdə milli kimliyimizi, folklorumuzu qoruyub saxlamaq xüsusilə zəruriyidir. Şübhəsiz ki, yüz illerle yaşanan ədəbi nümunələrin bu qədər uzun yaşamasının səri onların mahiyyətindəki obrazların mükəmməlliyində, xalq həyatına bağlılığında və onun xalq tərfisindən yaşadılmasında, obrazlı söz və ifadələrin zənginliyindədir. Bu zəngin söz xəzinəmiz ağızdan-ağıza keçərək Azərbaycan türklərinin ruhunu yaşadaraq zamanımıza gəlib çatmışdır.

Folklor nümunələrimiz sonrakı dövrlərdə böyük sənətkarların yaradıcılıq yoluna işiq salmış, onları istiqamətləndirmiş, əsərlərinə xüsusi gözəllik qatmışdır.

Folklorun qədim və geniş yayılmış nümunələrindən olan mifik obrazlar romantik şair və yazıçılardan yaradıcılığında daha çox özünü göstərir. Demək olar ki, onların yaradıcılığında daha geniş işlənmiş və üstünlük təşkil etmişdir. "Azərbaycan romantikləri folklor nümunələrini millilik məzmunu, xəlqilik mahiyyəti daşışmalarına görə qiymətləndirir, onlara məhz bu cəhətdən üstünlük verirdilər" [5, s. 42]. Bütün dövrlərdə mifik obrazlardan bəhrələnmə, təsirlənmə yazıçı və şairlərin yaradıcılığında özünü göstərmişdir. "Çünki mifoloji təfəkkür başər tarixinin bize məlum olan ilkin inam və etiqadlarının toplusudur. Sənətkarın mif matnləri və süjetlərinə üz tutması mənsub olduğu xalqın inam və etiqadlarını yalnız formal şəkildə yenidən yaratmaq məqsədi daşımır, həmçinin mənəviyyata təsir və yaşılanan çox əski tarixə yanaşma tərzini öyrədir" [9, s. 63].

Mif bütün dövrlərdə bədii ədəbiyyatda özünü geniş formada göstərmişdir. Mif insan təfəkkürünün məhsuludur. Bu məhsulun yazılı ədəbiyyatın formallaşmasına böyük təsiri var. Mifologiya ilə bağlı obrazlardan biri də Dərvişdir. Fars sözü olan Dərviş demək olar ki, bütün müsəlman ölkələrinin dillərində işlənir. Azərbaycan dilinin izahlı lügətində Dərviş "yoxsul", "kasib", "faşır" mənasında verilib. Ama buna baxmayaraq, Dərvişlər tam dəyişik həyata və geniş düşüncəyə sahibdirlər.

Dərvişlərə xas olan xüsusiyyətlərdən biri də səyyah olmalarıdır. Belə ki, Dərvişlərin qaldıqları, gecələdikləri yerlər Məscidlər, xaraba və viranalər bu kimi digər yerlər olub. Həmçinin səyyah Dərvişlər mağaralarda yerləşirdilər. Dərvişlərin bu kimi səfərlə-

rinin səbəbi belə izah olunur: “Dərviş səfərinin məqsədi əziyyət çəkmək, nəfsi çətinliklərə alışdırıb öyrətmək, məlumatlı və yaxşı hal sahibi olan kəslərlə görüşüb onlardan faydalana maq, Allahın böyüklüyünü göstərən dəyişik şeylər görüb ibrət götürməkdir” [13]. Bununla yanaşı alımların bəziləri “dərvişliyi maddi aləmdən ruhi aləmə doğru atılan mənəvi bir addım kimi də qiymətləndirirlər” [13].

Dərviş obrası haqqında Muxtar Kazimoğlu yazır: “Nağıl və dastanlarımızda dərviş mifoloji obraz kimi təqdim olunur və bu obrazın semantikasında hamilik funksiyası diq-qəti daha çox cəlb edir” [8, s. 66]. İllər keçdikcə, zaman dəyişdikcə ədəbiyyatımızda yeni-yeni dərviş surəti yaranır. “Uzun müddət dastan, lətifə, nağıl və deyimə mövzu olan dərvişlər, əsrlər boyunca ictimai və dini həyatın əhəmiyyətli bir parçası olaraq varlıqlarını davam etdiriblər” [13].

Xarici görünüşləri ilə digər insanlardan seçilən Dərvişlər həm görünüşlərinə və geyimlərinə önem verməzlər, həm üst-başları qaydada olmaz, həm də saçları və saqqalları uzun olar. Məhz buna görə də həm folklorla, həm də yazılı ədəbiyyatda Dərvişlərin görünüşü qəribə geyimli və saqqal kimi təsvir olunur. Həmçinin bəzi obrazlarda isə nuranı, bəyaz geyimli kimi təsvir olunur.

Qədim zamanlardan şifahi xalq yaradıcılığında meydana çıxan Dərviş obrazı həm mənfi, həm də müsbət rollarda öz əksini tapmışdır. Hikmet Quliyev Azərbaycan epik mətnləri üzərində apardığı araşdırılmalarla əsasən dərviş obrazının funksiyalarını belə müəyyənləşdirmişdir.

1. Övlad vermə funksiyası;
2. Yol göstərmə funksiyası;
3. İñformasiya vermə funksiyası;
4. Sehrlı vasitə vermə funksiyası;
5. Çevirmə funksiyası;
6. Yalançı dərvişliketmə funksiyası;
7. Advermə funksiyası;
8. Bəxt vermə funksiyası.

Bu obrazlarda tutduğu yer folklor mətnlərində Dərvişə hansı mövqedə yanaşılmasından asılıdır. Demək olar ki, folklor nümunələrindən olan sehrlili nağılların çoxunda Dərviş müsbət rol oynayır. Müsbət obrazlarda verilən dərvişlər görə, insan xeyirxah olmalı, könlü zəngin, əli açıq, ürəyi saf olmalıdır. Ehtiyacı olan hər kəsə yardım olunmalı, haqsızlıqlara, edilən pisliklərə qarşı çıxməli və səbr göstərilməlidir. Bir sözə bütün insanlar sevilməli və dəyərləndirilməlidir. Dərvişlər yaradana görə yaradılanları xoş görürler. Bu müsbət keyfiyyətləri nəzərə alınaraq Dərviş dastanlarında və sehrlili nağıllarda müsbət obraz oynayaraq, övladı olmayanlara sehrlili alma verərək onları övlad sahibi edir. Onların bəzilərini hətta göbəkkəsdi edir. Dərvişlərin bəziləri şərtlər kəsərək bu gördüklli yaxşılıqların qarşılığını alır, bəziləri isə heç bir qarşılıq ummadan yaxşılıq edirlər. Yəni xeyirxah işlərlə məşqul olurlar.

Amma deyilən müsbət keyfiyyətlərə baxmayaraq Dərviş dastanlarında, nağıllarda isə tərsə də yazılı ədəbiyyatda mənfi obraz kimi də verilmişdir.

Mütəfəkkir şair Hüseyn Cavidin yaradıcılığında digər mifik obrazlarla yanaşı Dərviş obrazı da öz əksini tapmışdır.

Sehrlili nağıllarda əks olunan Dərviş obrazından fərqli olaraq Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində öz əksini tapan Dərviş obrazı özünə məxsus yüksək keyfiyyəti ilə seçilir.

Yuxarıda qeyd etdiyimiz Dərviş görünüşü bu əsərdə öz əksini tapıb. Faciadə Dərvişin ilk görünüşünə nəzər salaq.

Bu sırada ağı geyimli, nuranı bir derviș yol kenarında görünüür. Heyrətli və kəskin bir nəzərlə bəqinib durur [2, s. 170].

Əsərlərdə Dərvişin ilk təsəvvür olunan geyim tərzi onun həmin obrazda tutduğu mövqeyinin göstəricisi də ola bilər.

“Şeyx Sənan” faciəsindən Şeyx Sənanla Dərvişin dialoquna nəzər salaq.

Şeyx Sənan (*dərvişə yaqlaşaraq*)

Baba dərviş! Qılmayın, lütfən,

Bizi məhrum feyzisi-söhbətdən [2, s. 171].

Dərviş sükut edər.

Kimsiniz? Məsləkü təriqətiniz

Nə imiş? Söyləyin, rica edər [2, s. 171].

Dərviş cəvab verməz.

Dərvişin gelişini görüb Oğuzun onu dəli kimi tanıtması, onu bir bəla kimi görməsi, Şeyx Sədranın onun gelişini hiyləyə bənzətməsi ilə razılışmayan Şeyx Sənan onların əksini olaraq onun üzünə diqqətlə baxır və yanındakılara deyir: bu çöhrəyə nadir hallarda rast gəlinir, böyük zəkaya malikdir.

Sonra yenə dərvişə üz tutub soruşur:

Sən niçin həp süküta mailsin?

Söylə bir, hanki dina qailsin?

Hanki məzəhbədəsin, nəsin, kimsin?

Əcəba, hanki fikrə xadimsin? [2, s. 172].

Dərviş, dəştə məqamında laübali və macnunana bir ahənglə fəqət zənguləsiz olaraq, başlar; Şeyx Sənan heyrətlə dinlər. Digər şeyxlər və müridlər də gəlib birəbirə etrafına toplaşırlar. Dərviş Şeyx Sənanə özünü belə tanıdır.

Saqın, hic sorma! Bir divanəyim bən,

Dəmadəm çırpınır pərvanəyim bən.

Babam heyrət, anamdır şübhə... Əsla

Bilinməz bən kimim, ey şeyxi-vala!

Fəqət pəjmürdə bir səyyahi-zarim,

Şəriatdən, təriqətdən kənarım,

Həqiqət istərim, yalnız həqiqət!

Yetər artıq şəriət, ya təriqət.

Qulaq verməm bən əsla bir xitabə,

Pərəstiş eyləməm hic bir kitabə.

Əvət, Quran, Zəbur, İncilü Tevrat

Birər röya ki, zor təfsiri, heyhat!

Birər röya bütün əlvahı-aləm,

Birər əfsanə, cənnət, ya cəhənnəm [2, s. 172].

Yuxarıda Dərvişin dili ilə verilən misralardan aydın görünür ki, burada Dərviş həqiqət yolu ilə gedir. Bu yoldan heç də yorulmur və geri dönmür.

Bu sözlərdən sonra Şeyx Sənan Dərvişin sırlı sözlərlə dolu olduğunu, onun sözleri gizli saxladığı anları və soruşar:

Təbii, səndə var bir xeyli əsrar,

Niçin məxfi tutar, qilmazsun izhar? [2, s. 172]

Dərviş

Birər əfsanədir hər bir sualın,

Gözündən bəlliidir fikrin, xəyalın,

Gülər ruhunda bir yaldızlı xülya,

Sənən bir başqa sevda var başında.
 Nədir yalnızlıq?! Anlarsın, düşünsən.
 Bu rəmzi get də sor, Allahdan öqrən!
 Əgər sevqəlbəşər olmaq dilərsən,
 Kənar ol daima cinsi-bəşərdən!.. [2, s. 173]

Dərviş burada Şeyx Sənanın gördüyü işlərindən razı qalmır. Şeyx Sənan bunu anlayır və Dərvişə yaxınlaşış mərhəmət göstərməsini istəyir. Ama Dərviş onun sədaqətsiz, vəfəsiz olmasına qeyd edərək çıxıb gedir.

Şeyx Sənanla Dərvişin başqa bir dialoquna nəzər salaq.

Şeyx Sənan (*ona yaqlaşaraq*)

Aman, ey pır mürşid, mərhəmət ql! [2, s. 173].

Dərviş (*uzaqlaşaraq, böyük bir istığna ilə*)
 Uzaq bəndən, uzaq, ey mərdi-qafil!
 Tərəddüd runümə hep gözlərində,
 Çəkil get! Yoq sədaqət sözlərində,
 Vəfa yoq səndə, şeyxim, tez cayarsın,
 Həmən, bir başqa xülyaya uyarsın [2, s. 174].

Yuxarıdakı dialoqdan aydın görünür ki, bu əsərdə dərviş müsbət obrazda, yaxşılıq istəyən roldadır. Yəni dramaturq Dərvişə müsbət müvqedən yanaşmışdır. Həmçinin “Şeyx Sənan” faciəsində işlənən Dərviş obrazının romantik şairin digər əsərlərində işlənən mələk obrazı ilə eyni xüsusiyyət daşıdığını görürük. Çünkü digər obrazlarda mələk də insanları İblisdən uzaq tutub düz yola götirmək, onları pis yoldan ayırməq istəyir, burada da Dərviş demək olar ki, eyni rol oynayır.

Hüseyin Cavid “Şeyx Sənan” faciəsində Dərviş obrazına az yer versə də, Dərvişi burada özünəməxsus xüsusiyyəti ilə seçmiş, ona xüsusi dəyər vermişdir. Əsərdə Dərvişin özüna xas mühüm yeri var.

Cavidin zəngin yaradıcılığının səciyyəvi xüsusiyyətləri ətraflı təhlil olunduqda görünür ki, insanların daxili aləmini, hiss və duyğularının təsviri, baş qəhrəmanların xarakterlərini dinamik inkişafda vermişdir. Romantik şairin əsərlərini incələdikdə bir-birindən təsirlili, rəngarəng mifik obrazlarla zəngin olduğunu görürük. Cavid əsərlərində işlənən belə rəngarəng mifik obrazlar əsərlərini bədiiləşdirir və zənginləşməsinə təsir edir.

Dahi şairin “Şeyx Sənan” faciəsində işlətdiyi Dərviş obrazı özünə məxsus xüsusiyyəti ilə seçilir. Romantik təfəkkürün nəticəsi olaraq əsərlərində diqqəti çəkən mifik obrazlara müraciət etməsi Hüseyin Cavidin folklor, şifahi xalq ədəbiyyatına olan marağının nəticəsidir. Məhz buna görə də şairin əsərləri hər dövr üçün çox aktualdır və demək olar ki, hər kəs tərəfindən sevilir.

Bu məqalədə Hüseyin Cavidin yaradıcılığında işlənən Dərviş obrazı seçilmiş və tədqiqatə cəlb edilmişdir. Özünə məxsus xüsusiyyətləri ilə seçilən bu obraz Hüseyin Cavidin əsərlərinə xüsusi gözəllik qatmış və oxucuların diqqətini çəkmüşdir.

Apardığımız tədqiqat zamanı bir daha əmin olduq ki, H.Cavidin əsərlərinin dili bundan sonra da həm folklor nümunələri baxımından, həm də müxtəlif istiqamatlarda öyrənmək üçün qiymətli və zəngin dil nümunəsidir.

ƏDƏBİYYAT

1. Cavid H. Əsərləri (Tərtib edəni Turan Cavid). 5 cilddə, I c., Bakı: Elm, 2007, 300 s.
2. Cavid H. Əsərləri (Tərtib edəni Turan Cavid). 5 cilddə, II c., Bakı: Elm, 2007, 420 s.

3. Cavid H. Əsərləri (Tərtib edən Turan Cavid). 5 cilddə, III c., Bakı: Elm, 2007, 368 s.
4. Cavid H. Əsərləri (Tərtib edən Turan Cavid). 5 cilddə, IV c., Bakı: Elm, 2007, 296 s.
5. Əliyev K. Romantizm və folklor. Bakı: Elm, 2006.
6. Əliyev R. Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları. Bakı: Elm, 2014, 331 s.
7. İbادoğlu Ə. Hüseyin Cavidin "İblis" faciası. Bakı: Azərnəşr, 1969, 165 s.
8. Kazimoğlu M. Gülüşün arxaik kökləri. Bakı: Elm, 2005, 186 s.
9. Qafarlı R. Mifologiya I Mifogenez: rekonstruksiya, etruktur, poetika. Bakı: Elm və Təhsil, 2015, 454 s.
10. Rzasoy S. Mifologiya və folklor: Nəzəri-metodoloji kontekst. Bakı: Nurlan, 2008, 188 s.
11. Rzasoy S. Oğuz mifologiyası. Bakı: Nurlan, 2009, 363 s.
12. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı: Yaziçı, 1983, s. 326.
13. <https://az.wikipedia.org/wiki/D%C9%99rv%C5%9F>
14. https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_folkloru

Чинара Рзаева

ОБРАЗ ДЕРВИША В ТВОРЧЕСТВЕ ГУСЕЙНА ДЖАВИДА

Статья посвящена широкому распространению интереса к мифологии и его преобладанию в творчестве романтиков. Это присутствует и в творчестве Гусейна Джавида. Произведения великого драматурга Гусейна Джавида богаты фольклорным материалом. Отражение фольклорных и мифологических образов и образы человеческих ценностей ярко выражены в его творчестве. Романтический поэт в своем творчестве выделял особое место мифологическим образом. В этой статье привлечен к исследованию мифологический образ Дервиша. Здесь теоретическая мысль подтверждается мифологическими признаками, определенными образцами из произведения «Шейх Санан». При исследовании получены интересные научные результаты.

Ключевые слова: Гусейн Джавид, романтический, фольклор, мифология, Дервиши.

Chinara Rzayeva

THE IMAGE OF DARVISH IN HUSSEIN JAVID'S WORKS

In the work of the Romantics great attention was paid to the mythical images and they mostly dominated. This is revealed in the works of Hussein Javid. In terms of the use of folklore examples, the works of the great playwright Hussein Javid are very rich and saturated. Examples of folklore, mythological images, the expression of human values clearly expressed in the works of Hussein Javid. Romantic poet preferred mythological images in his creativity. Mythological images of Darvish used in the works of Hussein Javid were involved to the investigation in this article. Theoretical views were shown by examples extracted from poems "Sheikh Sanan". New interesting scientific summary was gained during the investigation.

Key words: Huseyn Javid, romance, folklore, mythology, Darvish.

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)